



SƏRQ QAPISI

Dogma, canum-varlığım qədər
serdiyim Azərbaycanum
mənim qıblagahumur.

Qəzet 1921-ci ildən çıxır

Sayı: 04 (19.918)

9 yanvar 2010-cu il, şənbə

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetli

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet



Günün sözü

İndi Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Azərbaycan iqtisadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir. Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə götərib çıxaracaqdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafi təmin ediləcək, neft-qaz amillindən asılılıq daha da aşağı düşəcəkdir. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcəkdir və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan sonra da ildən-ildə daha da yaxşı yaşayacaqlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Kənd Təsərrüfatı Nazirliyində ötən ilin ekunları müzakirə edilmişdir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sekizinci sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya icası keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, Kənd Təsərrüfatı naziri Məmməd Abbasov açaraq bildirmişdir ki, ötən ilde yaz-tarla işlərinin həyata keçirilməsində 704 adəd müxtəlif markalı traktor, 229 adəd kotan, 29 adət toxuməsap, 120 adəd müxtəlif markalı otbicən, 129 adət ot, küləspresleyən, 281 adət traktor yediyi və digər kənd təsərrüfatı aqreqatları saz veziyətə getirilmiş və həmin texnikaların gündündən istifadə edilmişdir.

2008-ci ilin payızında ekilmiş taxil sahələrindən və ötən ilin yaxşılaşdırılmış, yeni sahiyyə məssəslerinin istifadəye verilmesi diqqət mərkəzində saxlanılmışdır. 100 çarpayılıq Naxçıvan MR Doğum Mərkəzi, 30 çarpayılıq Naxçıvan MR Onkoloji Mərkəzi, 40 çarpayılıq Şahbuz Rayon Mərkəzi Xestexanasi, Şərur rayonunun Təməsi, Babek rayonunun Sirab, Culfa rayonunun Ərazin, Şahbuz rayonunun Badamlı kəndlərində həkim ambulatoriyaların, Şərur rayo-

nalar, 723,5 hektar dən üçün qarğıdalı, 1216 hektar şeker çوغundur, 6000,5 hektar tərevəz, 2801,5 hektar bostan, 2720 hektar kartof, 697 hektar birlilik ot, 3730,6 hektar çoxulluk ot, 237,5 hektar dən üçün günebaxan, 8 hektar sahəde isə tütün ekilmişdir. Ümumiyyətlə, ötən ilde 26044,6 hektar sahəde yazılıq bitkilər ekini keçirilmişdir ki, bu da 2008-ci ilden inden 116 hektar artıqdır.

Ümumilikdə, ötən ilde taxil biçimi kampaniyasında 106 adəd taxilibən kombayn istirak etmiş, taxil vaxtında ve itkisiz yiğilərən başa çatmış və 7909 hektar dənli və dənli-pax-

olaraq verilmiş və gübərinin aqrotexniki qaydalara uyğun sahələr verilmesi təşkil olunmuşdur.

Görülülmüş teşkilat işlərin naticəsində yaz-tarla işləri müvəffaqiyyətə başa çatmış və

7909 hektar dənli və dənli-pax-

lilar, 723,5 hektar dən üçün qarğıdalı, 1216 hektar şeker çوغundur, 6000,5 hektar tərevəz, 2801,5 hektar bostan, 2720 hektar kartof, 697 hektar birlilik ot, 3730,6 hektar çoxulluk ot, 237,5 hektar dən üçün günebaxan, 8 hektar sahəde isə tütün ekilmişdir. Ümumiyyətlə, ötən ilde 26044,6 hektar sahəde yazılıq bitkilər ekini keçirilmişdir ki, bu da 2008-ci ilden inden 116 hektar artıqdır.

Ümumilikdə, ötən ilde taxil biçimi kampaniyasında 106 adəd taxilibən kombayn istirak etmiş, taxil vaxtında ve itkisiz yiğilərən başa çatmış və 7909 hektar dənli və dənli-pax-

lalar, 723,5 hektar dən üçün qarğıdalı, 1216 hektar şeker çوغundur, 6000,5 hektar tərevəz, 2801,5 hektar bostan, 2720 hektar kartof, 697 hektar birlilik ot, 3730,6 hektar çoxulluk ot, 237,5 hektar dən üçün günebaxan, 8 hektar sahəde isə tütün ekilmişdir. Ümumiyyətlə, ötən ilde 26044,6 hektar sahəde yazılıq bitkilər ekini keçirilmişdir ki, bu da 2008-ci ilden inden 116 hektar artıqdır.

Görülülmüş teşkilat işlərin naticəsində yaz-tarla işləri müvəffaqiyyətə başa çatmış və

7909 hektar dənli və dənli-pax-

Xəbər

Cari ildə də sahiyyə şəbəkələrinin genişləndirilməsi davam etdiriləcək

Ötən ildə bütün sahələrdə olduğu kimi, sahiyyə sahəsində de mühüm işlər görülmüş, muxtar respublikada ehalinin sağlamlığını qorunması, tibbi xidmətin keyfiyyətinin dəyişdirilməsi, yeni sahiyyə müəssisələrinin istifadəye verilmesi diqqət mərkəzində saxlanılmışdır. 100 çarpayılıq Naxçıvan MR Doğum Mərkəzi, 30 çarpayılıq Naxçıvan MR Onkoloji Mərkəzi, 40 çarpayılıq Şahbuz Rayon Mərkəzi Xestexanasi, Şərur rayonunun Təməsi, Babek rayonunun Sirab, Culfa rayonunun Ərazin, Şahbuz rayonunun Badamlı kəndlərində həkim ambulatoriyaların, Şərur rayo-

nunun Aşağı Daşarx və Sedərek rayonunun Qaraağac kəndlərində feldşer-mama məntəqələri üçün binaların tikintisi başa çatdırılaq istifadəyə verilmişdir. Ötən il tikiib istifadəyə verilen Naxçıvan MR Ağciyər Xestəlikləri Dispanserinin bakterioloji laboratoriysi, Naxçıvan MR Duzdağ Fizioterapiya Xestexanasi üçün müasirşili palatalar da sahiyyə sahəsinə göstərilən qayığın tezahürələrdir. Bu sahədə də böyük uğurların elde olunması, sahiyyə sisteminin yenidən təhləblərinə uyğunlaşdırılması, ehalinin sağlamlığını etibarlı təminatna imkan veren müasir tibb infrastrukturunun ya-

radılması muxtar respublikamızda yenileşmə ilə olan 2010-cu ilde de davam etdiriləcəkdir. Cari ilde sağlamlıq imkanları mehdud olan insanlar üçün Naxçıvan Regional Informasiya Mərkəzi, Sedərek Rayon Mərkəzi Xestexanasi, Kangarı rayonundakı Təzəkənddə tibb məntəqəsinin və Psixi Xestəlikləri Dispanseri üçün eləva korpusun istifadəyə verilmesi nəzərdə tutulmuşdur. Bundan başqa, cari ilde Kangarı rayonunun Şəhərtəx, Şərur rayonunun Yengicə və Babek rayonunun Kərimbəyli kəndlərində həkim ambulatoriyalarının istifadəyə verilmesi planlaşdırılır.

Ülker ƏLİYEV

Xalqa sədaqət nümunəsi

Ulu öndərin həyat yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın milli tərəqqi yoludur

Ulu öndər Heydər Əliyev çox böyük maneələri def edərək on uca zirvələri fət etməyi bacaran nadir tarixi simadır. Tariximiz son elli il bu parlaq zəka sahibinin adı ilə bağlıdır. Zəkasının qüdrəti ilə bir insan ömrüne siğmayan işlər görən Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir dövrədə, ziddiyyətlərə dolu taleyimizə təhlükə töredən bir çox tezahürələrin meydana geldiyi dövrədə bütün maşqəqtərərə dolu çətinliklərə sına gərəkər qəhrəmanlıq nümunəsi göstərmış, xalqın dirçəlliş və rifahi üçün çalışmış, ölkəmiz esrə bərabər inkişaf yolu keçmişdir. Məhz mövcud cəmiyyəti yenidən qurmağı, sosial-iqtisadi inkişafa nail olmağı, ölkəni beynəlxalq hüququn subyekti kimi beynəlxalq münasibətlər sistemine qovuşdurmağı, parlaq qələbələrimizi, tərəqqi yolumuzu bu şəxsiyyət müəyyənəşdirdi. Müstəqil dövlətçiliyin qorunub saxlanması, vətəndaş birliliyinin yaradılmasının milli-mənvi və konseptual əsaslarını da məhz bu şəxsiyyət ortaya qoydu. O, insanları vahid ideologiya və müstəqil dövlətətrafında birləşdirməyi bacardı, eyni zamanda, müstəqil dövləti vətəndaşların xidmətinə qoymağın nümunəsini göstərdi.

Azərbaycan öz tarixinin en çətin anılarını yaşayanda, cəbhədə ağır meğlubiyətlər, xəyalətlər baş verəndə, vəzifə ele keçirmek üçün müqəddəs torpaqlarımız herraca qoyulanda, ölkədə siyasi situasiyanın Ardi 2-ci sehfəde

2010-cu il "Ekologiya ili"dir

"Ekologiya ili"ndə daha çox uğurlar əldə ediləcək

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev 2010-cu il "Ekologiya ili" elan etmişdir. Bununla bağlı muxtar respublikamızda hansı tədbirlər həyata keçiriləcək? Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətə eləqələr üzrə baş məsləhətçisi Elçin Kazimov bildirdi ki, yeni ilde respublikada 500 hektardan çox ərazidə yeni meşə massivləri, yaşıllıq zolaqları vəmeye bağları salınacaqdır. Regionun torpaq, ıqlıq xüsusiyyətinə uyğunlaşdırılmış 1 milyon adət tıng yetişdirilmesi planlaşdırılır.

"Ekologiya ili"ndə sudan sahələri istifadə edilməsi, torpaqların münbitliyinin qorunması, şoranalma və su eroziyasının qarşısının alınması, məqsədilə damcı üsüllə ilə suvarma sistemi inkişaf etdiriləcəkdir. Kənd təsərrüfatı bölgəsi olan muxtar respublikamızın torpaqlarının mühafizəsi, otlakaşların, örüş və biçeneklərin geobotaniki təkibini qorunusuna və bərpasına sahələrinin istifadə edilməsi, təbiet abidələrinin, təbiet komplekslərinin, tarixi-mədəniyyət abidələrinin qorunub saxlanması, bərpası, o cümlədən bu potensialdan, istirahət, turizm məqsədilə istifadə edilməsi üçün xüsusi mühafizə olunan tabiat ərazilərinin genişləndirilməsi və inkişaf etdiriləcəkdir.

Nadir, nəslə kəsilmək təhlükəsi olan flora və fauna ehtiyatlarının qorunub saxlanılması, Naxçıvan Muxtar Respublikasının flora ehtiyatlarına dair AMEA Naxçıvan bölməsi ilə birlikdə "Qırmızı kitab"ın hazırlanması və çap edilmesi işləri başa çatdırılacaqdır.

Bundan başqa, "Ekologiya ili"nde ehalinin ekoloji mərifətlenmesi, xüsusi təcərrübənin qorunub saxlanılması, Naxçıvan Muxtar Respublikasının ehtiyatlarına dair AMEA Naxçıvan bölməsi ilə birlikdə "Qırmızı kitab"ın hazırlanması və çap edilmesi işləri başa çatdırılacaqdır.

Nuray ƏSGƏROVA

Əvvəll 1-ci sehifə

kəskin deyişdiyi, dövlətçiliyin ciddi tehlükəyə məruz qaldığı zamanda, ölkəni xalq adından idarə edən, eslinde en adı idarəciliq qaydalarını bilmeyen mahdud bir qrup tərəfinden məməkətin milli fəlakət heddine getirildiyi bir dövrdə Heyder Əliyev bu məsələnin ağırlığını çox inqilabın içində götürdü. Ölkəni fəlakətlərin girdabından qurtararaq qüdretli, müstəqil dövləte çevirdi. Müstəqillik ideyasını gedikce milli hiss seviyyesinden siyasi təfəkkür seviyyesine yüksəltməyi bacardı. Heyder Əliyev ölkənin siyasi reallıqlarını, problemlərini dərinlənib, onun istiqamətlərini, inkişaf yollarını düzgün göstərməyi, bu gün və gələcək üçün vəziyyəti proqnozlaşdırmağı bacaran şəxsiyyət idi. Mehə onun bu keyfiyyətləri ölkənin gelecek inkişaf modelini yaratmağa imkan verdi.

Dövlətin yaşaması və tərəqqisi üçün onun iqtisadiyyatının inkişaf etdirilmesi başlıca şərtlərdir. Böyük Mustafa Kamal Atatürk deyirdi: "Ən böyük zəfer iqtisadi zəfərdir". Ulu öndər Heyder Əliyev de elverişli, geosiyasi məkanda və zəngin təbibli servetlərə malik ölkənin iqtisadiyyatının inkişafı üçün böyük imkanlar yaradı. Zəngin karbohidrogen ehtiyatlarının dünyaya çıxarılması başlıca şərt idi. Daxili və xarici bədxəhərlərin terror eməliyatlara baxmayaraq, "Əsrin müqaviləsi" adlı neft kontraktı imzalandı.

Azərbaycan dilinin təkmilləşdirilmesi, inkişafi və onun tətbiqi dairesinin genişlənməsi, latın qrafikali əlifbaya keçid, milli-mənəvi mentalitetimizin qorunması, adət-ənenələrimizin inkişaf etdirilmesi, mənəvi sahədə müşahidə edilən mənfi meyilliərin aradan qaldırılması, mənəvi birliliyinin möhkəmləndirilməsi bu tarixi şəxsiyyətin müstəsna xidmetləri sayəsində həyata keçirilmişdir. Bütün bunlar Heyder Əliyevin milli-mənəvi dəyərlərinin qoruyucusu olduğuna eyani sübutdur. Müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların mövcud olduğu müasir dönyamızda insanları və cəmiyyəti birləşdirən əsas meyar mədəniyyətdir. Mədəniyyət inkişafımızın aynılmaz tərkib hissəsidir. Mədəni səviyyəsi yüksək olmayan her hansı məməkətin nə iqtisadi, nə siyasi, nə də ictimai inkişafından səhəb etdər bilmez. Büyük Cavid deyirdi: "Turana qılıncdan daha keskin, ulu qüdər, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət".

Azərbaycan xalqının öz müsiqisi və ədəbiyyatı ilə heç bir dünya xalqlarından geri qalmaması fikrine sadıq olan Heyder Əliyev sovet ideologiyasının hakim olduğu dövrdə de xalqın malik olduğu mənəvi intellektual potensialın, böyük mədəniyyət və özüñüdək səviyyəsinin yüksəlisi üçün ezməkarlıq göstərmişdir. Həmin illərdə görkəmli mədəniyyət və incəsanət xadimləri Q.Qarayev, F.Əmirov, Niyazi, Tahir Salahov, R.Behbudov bütün dünyada tanındı. Fealiyyətinin bütün dövrlərində mədəniyyətimizin inkişafına böyük önem verən Heyder Əliyev memarlıq tikililərinin inşası üçün xeyli iş görmüşdür. Saymaqla qurtarmayan memarlıq nümunələrinin her birinde Heyder Əliyevin vətəndaşlıq təşəbbüsü, rehber qayğısı, mülliətlik imzası var. Çünkü bu memarlıq nümunələrində onun işqli zəkasının, memarlıq texnayyünün məhsulu olan ideyalar, tövsiyələr var. Azərbaycan tarixinin qəhrəmanlıq rəmzi olan tarixi şəxsiyyətlərin və obrazlarının, görkəmli elm, mədəniyyət və incəsanət xadimlərinin abidələri ucaldıqca, Azərbaycanın her güşəsində onun milli özüñüdək, milli özüñüdəq möhürü vurulur. Onlara möhtəşəm binalar mehz ümummilli lider Heyder Əliyevin yaratıldıqlarıdır.

Qurub-yaratmaq üçün Vətən, millet



Ulu öndər Heyder ƏLİYEV: *Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərə yaşıyan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolcusuyuq. Bu yol xalq yoludur.*

Xalqa sədaqət nümunəsi

Ulu öndərin həyat yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın milli tərəqqi yoludur

sevgisi olmalıdır. Özünü dərk etməyen xalqın Vətən sevgisi ola bilməz. Torpaq, orası o zaman Vətəne çevirilir ki, o, milli ideyanın maddi tezahürlerine çevirilmiş olsun. Duygu səviyyəsində sevgi hissələr hezə Vətəni sevmək üçün yeterli deyil. Heyder Əliyev milli-mənəvi dəyərlərindən bələd olduğunu, onun qorunub saxlanılması və inkişafına çalışdığı üçün Vətan sevgisini instruktiv duygu səviyyəsində təfəkkür, milli şuur səviyyəsinə yüksəltməyi bacardı. Bu böyük şəxsiyyətin milyonlara örnek olan Vətan sevgisi elə milli-mənəvi dəyərləri özündə ehtiva edən millet sevgisidir.

Zəngin dəyərlər xəzinəmiz sayılan tarixi yaddaşımız və milli kökümüz bizim milli qırurumuzdur. Heyder Əliyev bu mənəvi, etikaçı, mədəni və sosial dəyərlərə misilsiz qayğısı ilə her kəsə milletə bağlılıq, sevgi nümunəsi göstərdi. Xalqın yüksəlisi üçün qətiyyətə heyata keçirilen işqli ideyalar vətəna xidmətin en parlaq nümunəsi sayılır. Heyder Əliyev ölkənin mənəvi potensialının inkişafına səyəle çalışmış və elimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın əsası yüksəlşini temin etmişdir. Onun uzaq-görenli, düşünlülmüş və qəti addımları ilə keçmiş Sovetlər Birliyinin ali məktəblərində respublikamıza gerekli ixtisaslara yiyələnmək üçün gəncər təhsil almış, ölkədə çoxsaylı mütəxəssisler orduşunu yaradılması mümkün olmuşdur. Bu potensial qüvenin əsas missiyası Azərbaycanın geleceyi üçün dənşünlümüşdür. Büyük iftخار hissə ilə deye bilerik ki, bu insanlar bu gün ölkəmizin kadr potensialının özyəni təşkil edir.

Zaman keçidcə böyük təşəbbüs-sün mahiyyəti başa düşüldü. Keçmiş Sovetlər Birliyinin en nüfuzlu elm, təhsil ocaqlarında yüzlərə elmlər doktorlu, elmlər namizədi, zabit kadr yetidiirdi. O dövrde təhsil almış minden artıq yüksək rütbəli zabit sənki bu günümüzü düşü-

nərek herb elmine, herb quruculuğunun sirlərinə yiyələnib və onların peşəkar kadr kimi yetişməsi əvvəldən hazırlanmış herbi konsepsiya çərçivəsində aparılırdı. Heyder Əliyevin herbə akademiyalarda aviasiya və artilleriya ali məktəblərində təhsil alan yüksək həzırkılı hərbçilər yetişdirmək sayıları böyük vətəndaşlıq nümunəsidir. Bütün bu tedbirleri Heyder Əliyev yalnız bir məqsədlə-Azərbaycanın geleceyini düşünərək, onun müstəqil bir dövlət kimi yaşamasını gərək buna zəmin yaratmaq məqsədilə heyata keçirirdi.

Bütün bunlar bir daha göstərir ki, Heyder Əliyev siyaseti olmayan Azərbaycan yaşamaq haqqını, varlığını itirməyə mehməndür. Heyder Əliyev Azərbaycan xalqının siyasi nüfuzudur. Onun həyat yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın milli tərəqqi yoludur. Məhz onun on iller boyunca yaratılmış olduğu mədəni-iqtisadi yüksəlşə sayəsində yeni tarixi situasiyada Azərbaycan cəmiyyəti baş verən siyasi, ictimai deyişikliklərə uyğunlaşa bildi, zamanın acı sınaqlarından inamla keçərək dövrün məzmununa uyğun yeni tarixi, siyasi imkana nail oldu.

Bu gün ulu öndərin siyasi kursunu

uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın digər regionlarında olduğu kimi, muxtar respublikamızda da həyatın bütün sahələrində böyük irəliliyişər müşahidə olunmaqdadır.

Naxçıvanın bugünkü növraqı, inkişafı da mahz ulu öndər Heyder Əliyevin adıyla bağlıdır. Bu gün Naxçıvanda bele azad, firavan yaşayıb, qurub-yaratmağın sebəbkən də o dahi insandır. Çünkü Naxçıvanın qurtuluşu mehz Heydər Əliyevin adıyla bağlıdır. Bu da bir danılmas heqiqətdir ki, oten esrin 90-ci illərində Naxçıvan çox ciddi məhdudiyyətlərə üzəldi. Ulu öndər Heyder Əliyevin doğuldugu, boyra-başa çatlığı və həmişə böyük önem verdiyi bu torpaq sənki unuduldu, Azərbaycandan ayrı salındı. O günlər Naxçıvan çıxılması mümkün olmayan bir girdaba yuvarlanmışdı. Bir tərəfdən de Ermenistanın hədəllerino, hücumlarına mərəz qalırdı. Ağır blokada şəraitina salınan Naxçıvan bele çətin günlərdə nicat yoluñ yalnız Heyder Əliyevdən gördü. Ulu öndərin Naxçıvana geliş insanların qəlbində bir ümid girağı yandırdı. Mehz bu geliş Naxçıvanın Azərbaycan üçün nə qədər vacib strateji önem daşıdığını ortaya qoysdu. Naxçıvan yene de Azərbaycanın dünyaya açılan qapısı oldu. Oten il avqustun 3-4-də muxtar respublikamızda səfərde olan ölkə başçımızın dediyi kimi: "O illərdə ancaq Heyder Əliyevin oznaklılığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bələddən qorudu". Muxtar respublikamız 1996-ci ildən inkişaf yoluna qədem qoysdu. Əslinde Naxçıvanın inkişaf tarixi de mehz hemin vaxtdan başlanıb desək, yanılmaq.

Üçüncü davam etdirilən Heyder Əliyev siyaseti neticəsində muxtar respublikamızda böyük inkişafə nail olunmuş, bütün sahələrdə dinamik artım əldə edilmişdir. Belə ki, muxtar respublikada ilk dəfə olaraq 2009-cu ilin 11 ayı ərzində ümumi daxili məhsulun həcmi 1 milyard ABŞ dolları səviyyəsinə üstələmişdir. 2008-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsul istehsalı 696 milyon manat təşkil edirdi, 2009-cu ilin müvafiq dövründə bu göstərici müqayiseli qiymətlərlə 21 faiz artaraq 851 milyon manata çatmışdır. Ümumi daxili məhsulun adəməşənə düşən həcmi də artmışdır. Əger 2008-ci ilin 11 ayı ərzində bu göstərici 1801 manat idise, 2009-cu ilin müvafiq dövründə 18 faiz artaraq 2128 manat təşkil etmişdir. Burada heyata keçirilən quruculuq tedbirlerini öten ilin avqust ayında muxtar respublikamızda səfərə olan Prezident İlham Əliyev yüksək qiymətləndirindək: "Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün de davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir".—deməsi de qəlbimizi iftixarla doldurdu.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi illərində respublikamızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da yeni və yüksək inkişafə nail olunmuşdur. Bütün bunlar İlham Əliyevin ardıcılıqla gerçekləndirdiyi müasir inkişaf strategiyasının düzgünlüyü və səmərəliliyini, en başlıcası isə böyük geleceyə hesablandığı parlaq şəkildə nümayiş etdirir. "Qarşımıda çoxlu vezifələr var, çoxlu işlər görmək ezmindəyəm. Əminəm ki, Azərbaycan xalqının destəyi ilə qarşıda duran bütün vezifələr leyaqətli yerinə yetirəcəyim. Azərbaycan xalqı görecek ki, men Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Əger xalq menim fealiyyətimi destəkləyirse, inanırsa, bu, en böyük mükafatdır". Bu sözleri İlham Əliyev prezidentliyinin ilk günlərində bəyan etmişdir. Azərbaycan xalqı birmənalı şəkilde deye biler ki, dövlət başçısı öz sözünün sahibi olmuş və verdiyi her bir vədi eməli işi ile gerçekləşdirmişdir. Ən başlıcası isə budur ki, o, bu yolu Heyder Əliyev dövlətçilik məktəbinin layiqli yetirməsi kimi davam etdirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV: Keçən yolun təhlili, ondan çıxarılan nəticəni və öten hər ilə özünə gətirəndə əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və bu yol gələcəkdə daha böyük nəticələr əldə etməyimizə imkan yaradacaqdır.

2009-cu ilde dənli və denli-paxaklı bitkilərin ekin sahəsindən 100 min 760 ton taxıl məhsulü əldə olunmuşdur ki, bunun da 80 min 921 tonu buğda, 13 min 772 tonu arpa, 6 min 67 tonu isə dənli və denli-paxaklıdır. Öten ilə müqayisədə taxıl məhsulü 10 min 615 ton, məhsuldarlıq isə 3,2 sentner artmışdır.

2009-cu ilin yekun nəticələri

Kənd Təsərrüfatı Nazirliyində öten ilin yekunları müzakirə edilmişdir

bütövlükde esas kənd təsərrüfatı məhsulları istehsalının artırığını göstərir. Taxilla beraber kartof məhsulunu xüsusi qeyd etmek lazımdır. Kartof ekininin mütəşəkkil heyata keçirilməsi məqsədile sahibkarlar tərəfindən muxtar respublikaya toxumluq kartof getirilərək torpaq mülkiyyətlərinə satışı təşkil edilmişdir. Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramının (2005-2010-cu illər) təsdiq edilmişsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 aprel 2005-ci il tarixli Sərençamına uyğun olaraq İran İslam Respublikasının kartofçuluqla məşğul olan sahibkarları ilə Naxçıvan Muxtar Respublikasının ayn-ayn sahibkarları müqavilə bağlayaraq muxtar respublika ərazisində yazılıq və payızlıq kartof ekinləri heyata keçirmişlər.

Görülen işlərin nəticəsidir ki, 2009-cu ilde 2720 hektar kartof ekin sahəsindən 37423 ton məhsul yüksəlmışdır. Bu da öten ilin müvafiq dövrü ilə müqayisədə 3113,8 ton və ya 9,1 faiz çoxdur. Yüksəlmış kartofun bir hissesi ilk dəfə olaraq saxlama kameralan tərəfindən tədarük edilərək daxili bazanın tələbatı üçün istifade

Əvvəl 1-ci sehifə

olunur. Öten ilin iyun ayından başlayaraq daxili bazar yerli istehsal hesabına temin edilmişdir.

Öten il şəker çuğunduru sahələrində de bol məhsul istehsal edilmişdir. Sahelərdən 15782 ton şəker çuğunduru istehsal edilmişdir ki, bu da ondan əvvəlki ilə müqayisədə taxıl məhsulü 10 min 615 ton, məhsuldarlıq isə 3,2 sentner artmışdır.

2009-cu ilin yekun nəticələri

Kənd Təsərrüfatı Nazirliyində öten ilin yekunları müzakirə edilmişdir

herbi hissələrin fealiyyətini xüsusi qeyd etmək lazımdır. Bəcərdikdə 25 hektar sahədə orta hesabla her hektardan 40 ton, ümumiyyətə 1000 ton məhsul istehsal edilmişdir.

Istehsal olunan məhsul qisa müddətənən İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin Xoy Şəker Fabrikine göndərilmədir. Bunun müqabilində muxtar respublikaya 1250 tondan artıq şəker tozu getirilmişdir. İstehsalçılar əvvəlki illərdən fərqli olaraq 3 kilogram çox, yeni hər ton üçün 75 kilogram şəker tozu verilmişdir.

Taxıl, kartof və şəker çuğundurun əhəmiyyətini nézərə alaraq gelecekda de bu bitkilərin ekininin artırılması istiqamətində aparılan tədbirlər davam etdiriləcəkdir.

2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2009-cu ilde tərəvez istehsalı 2801,6 ton, bostan məhsulları istehsalı 936,6 ton, meyve istehsalı 265 ton, üzüm istehsalı 36,8 ton, dənli və denli-paxalları 13455,4 ton, tən, tən üçün qarğıdalı 24,4 ton artmışdır.

Kend təsərrüfatının mühüm sahələrindən biri də heyvandırılıqdır. Muxtar respublikada məlqarmanın və quşların baş sayının artırması heyvandırıq məhsullarının istehsalının artırmasına imkan yaratmışdır. Belə ki, öten ilin

11 ayı erzində dırı çəkilde 15239,0 ton, et 71110, ton süd, 787,2 ton yun, 52264,8 min eded yumurta istehsal olunmuş, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə et istehsalı 3,2 faiz, süd istehsalı 2,8 faiz, yun istehsalı 2,4 faiz, yumurta istehsalı 2,9 faiz artmışdır. Muxtar respublikada maldarlıqla yanaşı quşçuluğun da inkişafı dikkat merkezində saxlanılmışdır. 2009-cu

ildə quşçuluq sahəsində 15 təsərrüfat subyekti fealiyyətə başlamışdır. Bu dövr ərzində quşların sayı bir il öncəye nisbetən 10 faiz artaraq 756-mine çatmışdır.

Ariçığının inkişafı ile bağlı dövlət maliyyə dəstəyinin həcmiñin ilə artması, balın emali və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəye veriləməsi bu sahənin yenidən dirçəlməsində və inkişafında mühüm rol oynamışdır. 2008-ci ilde muxtar respublikada 28 min 890 arı ailesi vardisa, 2009-cu ilde 34 min 632 arı ailesi olmuşdur. Sözsüz ki, bu artım bal istehsalının həcmiñin öz təsirini göstərməmiş, 2009-cu ilde muxtar respublikada əvvəlki ilən 35 faiz çox yeni, 585 ton bal istehsal edilmişdir.

Sonra mərəzə etrafında çıxışlar dinlənilmişdir. Çıxış edənlər qeyd etmişlər ki, Naxçıvan Muxtar Respublikası Kend Təsərrüfatı Nazirliyi və onun strukturuna daxil olan idarə və təşkilatlar bundan sonra da bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerine yetirilməsinə səy göstəracak, yenilişə ilinə öz töhfələrinə verəcəklər.

Çıxışlardan sonra nazirliyin 2010-cu il üçün tədbirlər planı təsdiq olunmuşdur.

Səbuhı HÜSEYNOV

2009-cu ildə tikinti-quruculuq işlərinin həcmi daha çox olub

Kollegiya iclasında bu barədə geniş danışılıb

Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sekizinci sessiyasında 2009-cu ilde görülmüş işlər, 2010-cu ilde qarşısında duran vəzifelerin yerine yetirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitesinin kollegiya iclası keçirilib.

Iclasi giriş sözü ilə Naxçıvan MR Baş nazirinin birinci müavini Asaf Memmedov açmış, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitesinin sedr müavini Abutalib İsmayılov geniş məruzə ilə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, 2009-cu ilde muxtar respublikada 193,4 milyon manat hecmindən tikinti işləri yerine yetirilmişdir. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerine yetirilən 170,7 milyon manat tikinti işlərinin hecmində 13,3 faiz artım deməkdir.

Görülen işlər surasında məktəb binalannı tikintisini və yeniden qurulmasını xüsusi vurğulamaq

olar. Belə ki, 5952 şagird yerlik məktəbinin tikilər və ya yenidən qurularaq istifadəye verilmişdir.

2009-cu ilin "Uşaq illi" elan olunması ilə əlaqədar uşaqlar göstərilən dəqiqə və qayğı dəha arətmışdır. Bəhs olunan dövrdə Babək rayon Zeynaddin kəndində, Ordubad şəhərində uşaq musiqi məktəblərinin yenidən qurulması və tikintisi başa çatdırılmış, eyni zamanda Şərur şəhərində 160 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.

Tikinti-quruculuq işlərinən sahiyyə sahəsinə de xeyli pay düşüb. Bu istiqamətdə 16 obyektdə tikinti-qurudaşdırma işləri hayata keçirilmişdir. Bu istiqamətdə görlən işlər davam etdirilir.

2009-cu ilde tikinti-qurudaşdırma işləri mədəniyyət obyektlərini de əhatə etmişdir. Naxçıvan şəhərində Heydər Əliyev Sarayı və Uşaq-Gəndər Yaradıcılıq Mərkəzi yenidən qurulub. Digər mədəniyyət məssəsələrindən əsaslı temir işləri aparılıb. Xan evinin yenidən

qurulması, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi və "Şərq qapısı" qəzeti üçün yeni binanın tikintisi davam etdirilir.

Hüquq-mühafizə orqanlarının fealiyyətini müsər təbəbir seviyəsinə qaldırmış üçün bir sıra obyektlər-Naxçıvan MR DİN Dövlət Yol Polisinin inzibati binasının tikintisi, Naxçıvan MR Prokurorluğunun binasının yenidən qurulması, 8 sayılı Məntəqə Tipli Cəzəcəmə Müəssisəsinin və 21 sayılı Xüsusi Müəssisəsinin, Şərur və Babək rayon məhkəmələrinin inzibati binalannı tikintisi başa çatdırılaraq istifadəye verilmiş, 705 sayılı hərbi həssənin qərargah binasının tikintisi isə davam etdirilir.

Qeyd olunmuşdur ki, yola saldırmış 2009-cu ilde ictimai yaşayış binalannı tamiri, yol infrastrukturunun yenidən qurulması və digər sahələrdə de geniş həcmində tikinti işləri aparılmışdır.

Meruza etrafında çıxışlar olmuşdur.

Muxtar MƏMMƏDOV

O günlər dönən deyil

Sovet hökuməti 70 il ərzində xalqları inandırmaya çalışdı ki, bir az da dözdün, kommunizm deyil bir quruluş gelecek və insanlar erzaq mallarını mağazalarдан pulsuz alacaqlar. Yaziq və sada camaat buna inanaraq yarı qarın ac, yarı qarın da tox oturub o günün gözleyirdilər. Əlbəttə, bu nağıla inanmaya da var idi. Onların da aqibəti ya Sibir oldu, ya da qəbir. Axırda erzaq məhsulları nəinki pulsuz olmayı, ümumiyyət, yoxa çıxdı. Kommunizm efsanəsinin sonu xoşbəxtliklə qurtarmadı. SSRİ kimi neheng bir imperiya dağıldı. Lakin bu da xalqın dərdində dərman olmadı. Müstəqillik qazanmış respublikalarda, o cümlədən Azerbaycanda həkimiyət başına gelen başsız başçıların biri atom bombası almış isteyirdi, o birisi isə küçələrə asfalt evezinə qızıl tökeçeyini ved edirdi. Ara e qızışmışdı ki, xalq kückəye de çıxa bilmirdi ki, baxıb görsün yollar doğrudan da qızıldırı, ya asfaldan?

İndi arxaya baxıb hemin odlu-alovelə günler bu cür istehza ilə xatırlamamızın təsadiyü deyil. Nefte zengin olan bir ökənin vətəndaşlarının çörek növbəsinə durması istehza ilə başqa bir şey doğura bilmez. Qoy bundan xalqı vaxtı ilə o güne salanlar utansınlar.

Ölkəmizdə xalqa nağıllı-dostan danışmaq dövrü artıq çoxdanırdı ki, arkada qalıb. Xalqı qızıl üstündə gedirməyə çalışanlar da yaddaşlarından silinib gedib. Amma yox, o günləri tamamilə unutmaq lazımdır. Bu gün baxıb hemin günler arada bir xatırlamaq yaxşı olar. Fərqli illi insanların özü görüb qiymətləndirəcəklər.

Muxtar respublikamızda 15 ilde eşə beraber bir yol qət edildi. Odun sobalan müsər qaz sobaları ilə, neft lampaları elektrik avadanlıqları ilə evəz olundu. Çörəyin və başqa erzaq məhsullarının mağazalarındaki bolluğu adəmin gözlerini qaramadı. Özü de bu məhsulların ekseriyəti yerli sənaye müəssisələrinin istehsalıdır. Torpaq ele hemin torpaqdır, əhalinin işləmək və qazanc elde etmek istəyən həməşə olub-o dördə də, indi də. Bəs, nə üçün belə ağız zamanlardan keçid? Adəten qısa sənal uzun cabavi olur. Lakin bu sənal uzun-uzadı cabav verməkdənəsli mahiyyəti qısa desəm, mənə, daha yaxşı olar. İş burasındadır ki, sovet dövründə uzun müddət Naxçıvana rehəblər etmiş adamları heç birinda xalqa, vətəne, torpağa ürkənd, qelbən bağlanan olmamışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin icimai-iqtisadi və sosial-iqtisadi sahələrdə həyata keçirdiyi tədbirlər, bunların nəticəsində region əhalisinin firavaniqli mehz xalqa, vətəne, torpağa ürkənden və qalbdən bağlılıqdan irəli gelir. Artıq yeni dövra yeniliklər, yeni təfəkkür qədəm qoyur. Yeni döşənəcə tərzi hər şəxə maraqlı arılır. Dövlətin diqqət və qayğıından samarəli istifadə olunur. Əlbəttə, bu qayğı hər bir sahədə bolluğu imkan yaradır. İndi problem çörəyin yoxluğunda deyil, onun hansı növünən seçilərək alınmasındadır. Qara çörek, ağ çörek, şirin çörek, diéta saxlamaq üçün çörek, tandır çörəyi, zavod çörəyi və sair və sair. Bunlardan hansının seçilərək alınması heqiqətən de problem yaradır. Görəsən bunlardan hansı daha dadlıdır, hansı daha yumşaqdır və sair. Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sekizinci sessiyasında öten dövrün inkişafı geniş şəkildə təhlil olunmuşdur. Ali Məclisi Sədrinin mərəzəsinin bir hissəsinə nézər salaq: "Taxılçılıq üzrə 2008-ci ilin payızında və 2009-cu ilin yazında cəmi qatı ekin 33 min 592 hektar olmuşdur.

2009-cu ilde dənli və denli-paxaklı bitkilərin ekin sahəsindən 100 min 760 ton məhsul yüksəlmüşdir ki, bu da 2008-ci ilə müqayisədə 13 min 455 ton, yaxud 15 faiz çoxdur.

2009-cu ilde 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. Anbar kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdırıqları problemləri aradan qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında müstəsna rol oynayır. 2009-cu ilde istehsal olunan buğdanın hər kilogramının 30 qəpikdən mərkəzəmiş qaydada satın alınması da taxıl istehsalına maraqlı artırmışdır".

Bu materiallara tanış olduğdan sonra yuxarıda qeyd etdiyim kimi, çörek qızılı yaşanan günler ister-istemez yada düşür. Lakin kədərənmeye deymez, o günlər dönen deyil.

Rəfib KƏTANOV

Naxçıvan Muxtar Respublikası Daxili İşler Nazirliyinde
ötən ilde cinayetkarlıq qarşı mübarizə, ictimai təhlükəsizliyin temin edilmesi istiqamətində görülmüş işlərin müzakirəsi və qarşıda duran vezifelərə bağlı kollegiya icası keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası daxili işler naziri, polis general-leytenantı Əhməd Əhmədov açaraq öten ilde görülen işlər barədə geniş məlumat vermiş, cari ilde nazirliyin qarşısında duran vezifelərdən söz açmışdır. Qeyd olunmuşdur ki, 2009-cu ilde muxtar respublikası polisinin qarşısında duran vezifelər layiqince yerinə yetirilmiş, cinayetkarlıqla mübarizədə evelki illərdə qazanılmış müsbət tendensiyalar bu il de qorunub saxlanılmışdır. Muxtar respublikası həyatının bütün sahələrində elde olmuş nüaliyyətlərin başlıca təminatı olan sabitlik daha da möhkəmləndirilmiş, eməliyyat şəraitini nezərdə olmuş, sosial-nüümülu funksiyaların yerinə yetirilməsi ilə bağlı qarşıda duran vezifelər icra edilmişdir.

Öten il ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində məqsədönlü tədbirlər həyata keçirilib

Öten ilin müvafiq dövrü ilə müqayisədə Daxili İşler Nazirliyi və Prokurorluq üzrə cinayətlərin ümumi sayı 50,0 faiz, yəni, 18-e qarşı 9 olmaqla 9 fakt azalmışdır. Eləcə də ağır cinayətlər 72,7 faiz, böyük ictimai təhlükəsizliyin tətbiqəsi 100 faiz azalmış, az ağır cinayətlər isə sabit qalmışdır. Həyata keçirilen tədbirlər nəticəsində muxtar respublikası ərazisindən 147 odu silah yığılmışdır. Sevindirici haldır ki, hesabat ilində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisisi qeydə alınmamışdır.

Hesabat dövrü ərzində narkotiklərlə bağlı 4 cinayət faktı aşkar edilmişdir ki, burlardan da 1-i narkotik vasitələrin satışı məqsədi ilə, digər 3-ü isə satış məqsədi olmadan narkotik vasitəni qanunsuz alıcı etmə və saxlama faktı ilə əlaqədardır. Narkotiklərlə bağlı aşkarlanmış

cinayətlər nəticəsində mesuliyət celb olunmuş şəxslərden 840 qram narkotik vasitə aşkar edilərək götürülmüşdür.

2009-cu il ərzində evvəlki illərdən bağlı qalmış 41 cinayət işinin icraatına müxtəlif əsaslarla xitam verilmişdir. Perspektivə olan cinayət işlərinin bir daha öyrənilməsi və həmin işlərin açılması istiqamətində həyata keçirilen tədbirlər dənə da gücləndirilmək də davam etdirilir.

Bundan başqa, öten il ərzində qeyri-əşkar şəraitdə tərətilmiş 6 cinayətin eməliyyat yolu ilə açılması təmin edilmişdir. Apanılmış profilaktiki tədbirlər nəticəsində muxtar respublikada mütəşəkkil dəstə tərəfindən tərətilmiş cinayət hadisisi olmayışdır. Qeyd olunmuş cinayətlərlə əlaqədar 10 nəfər teşsirləndirilən şəxs qismində

saxlanılmışdır. İl ərzində muxtar respublikada 4 yol-naqliyyat hədisesi qeydə alınmışdır.

Öten il ərzində inzibati xəta törediklərinə görə Naxçıvan Muxtar Respublikası daxili işler orqanları tərəfindən 20601 nəfərin üzərində inzibati protokol tətbiq edilmişdir ki, onlardan 17199-u Dövlət Yol Polisi, 30-u Pasport-Qeydiyyat və Migrasiya Səbəsi, 1879-u Qeydiyyat Şəxsiyyət Vəsiqi Grupu, 1493-ü isə polis sahə inspektorları tərəfindən tətbiq edilmişdir.

Natiq qarşıda duran bütün

vezifələrin uğurla həyata keçiriləcəyindən əmininini ifadə etmiş və bildirmişdir ki, daxili işler orqanları 2010-cu ilde de cinayetkarlıq qarşı başşəməz mübarizəni davam etdirəcək, asayıñ keşiyində ayıq-saqıy dayanacaq, qarşıya qoyulan vezifələrin qüsursuz icrasına nail olacaqdır. Ekologiya və yenileşmə ilində bütün imkanlarından maksimum istifadə ediləcəkdir. Cari ilde isə əsas məqsəd narkotiklərlə bağlı mübarizənin dənə da gücləndirilməsi, cinayət sayının minimuma endirilməsidir.

Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş səbəsinin müdürü Cəlil Rüstəmov iştirak etmişdir.

Səbuhi HÜSEYNOV

2009-cu ilde idmançılarımız respublikə və beynəlxalq səviyyəli yarışlarda 151 medal qazanmışlar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sekizinci sessiyasının qarşıya qoymuş vezifələr və 2009-cu ilde görülmüş işlərlə bağlı kollegiya icası keçirilmişdir.

Icləsə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Vüqar Salmanov çıxış edərək bildirmişdir ki, əsas ümummilli idarə Heydər Əliyev tərəfindən qoymulmuş gənclər siyaseti öten dövr ərzində muxtar respublikada uğurla həyata keçirilmişdir. Uşaq, yeniyetmə və gənclərin fiziki, manevi sağlamlığı, təhsil, informasiya texnologiyalarına yiyələnmələri istiqamətində 2009-cu ilde de muxtar respublikamızda bir sıra mühüm işlər görülmüşdür. Bədən tərbiyəsi və idmanın inkişafına diqqət dəhədən artırmış, Şərur şəhərində Olimpiya-İdman Kompleksi, Naxçıvan şəhərində Şahmat Mərkəzi, Səderək rayonunda mini-futbol və voleybol meydançası tikilmiş, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin binası yenidən qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyin üçün nezərdə tutulmuş binanın yenidən qurulmasına başlanılmışdır.

Öten ilin "Uşaq ili" elan olunması ilə bağlı təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq Naxçıvan MR Gənclər və İdman Nazirliyi idarəyyəti nazirlik, komitə, təşkilatlar və idman federasiyaları ilə birgə silsilə tədbirlər həyata keçirilmişdir.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin nümayandığı heyeti Çin Xalq Respublikasında sefərde olmuş, Ümumçın Gənclər Federasiyasının rəhbərləri ilə gənclər və idman sahələrində ikitərifli dostluq əlaqələrinin genişləndirilməsi məqsədilə görüşlər keçirilmişdir.

Bakı şəhərində keçirilən "Azərbaycan Tələba Gənclər Teşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayında nazirlik aparatının emekdaşı və Naxçıvan Muxtar Respublikasından olan bir qrup tələbə iştirak etmişlər. İlham Əliyev adına Olimpiya İdman Kompleksində basketbol üzrə Azərbaycan çempionatında Naxçıvanın "Araz" komandası Azərbaycan çempion olmuşdur. Bundan başqa, Ukraynanın Mariupol şəhərində boks üzrə enənəvi 43-cü beynəlxalq "Makar-Mazar" turmirdə həmyerlimiz I yere, Ankara şəhərində gənclər arasında serbest güləş üzrə keçirilən dünya çempionatında güleşçimiz üçüncü yere, Xorvatiyanın Pula şəhərində kik-

boksinq WAKO versiyası üzrə keçirilən Avropa çempionatının 1 nəfər ikinci və 1 nəfər üçüncü yere, Rusiya Federasiyasının Anapa şəhərində məktəblilə oğlanlar arasında boks üzrə VII Avropa çempionatında 1 nəfər yetirmək ikinci yere ləiyət görülmüşlər. Sevindirici haldır ki, ölkə başçısının iştirakı ilə iştiradəyə verilən Şəhər Olimpiya-İdman Kompleksindən serbstə güləş üzrə keçirilən "Naxçıvan Kuboku uğrunda" beynəlxalq turnirində Naxçıvan komandası birinci yere çıxmışdır. Hindistanın Bangalor şəhərində keçirilən atletika üzrə dünya çempionatında paralimpiyacımız Hüseyin Həsənovun uzunluğa tullanmaq üzrə gümüş medal, üç təkənlə uzunluğa tullanmaq üzrə qızıl medal qazanması da öten ilin uğurudur.

Öten il ərzində cami 229 tədbir keçirilmiş, muxtar respublikamız idmançılarından 79 nəfər respublikə, 64 nəfər beynəlxalq yarışlarda, 2 nəfər Avropa, 6 nəfər dünya çempionatında mükafata ləiyət yeler tutmuşlar. Ümumilikdə, 2009-cu il ərzində idmançılarımız respublikə və beynəlxalq səviyyəli yarışlarda 151 medal qazanmışlar.

Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.

Əzəmet HƏSƏNOV

Naxçıvan Muxtar Respublikası Daxili İşler Nazirliyi

Nazirliyi mətbuat xidmətinin məlumatı

2009-cu il dekabr ayının 28-də Culfa rayonunun Benəniyar kəndində həyatına sui-qəsd etməyə cəhd göstəren şəxs Culfa rayonunun Benəniyar kənd sakını, 1974-cü il təvelüdü Əliyev Yunis Kamal oğlu Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olmuş və müalicə almışdır. Qeyd etmek lazımdır ki, bu ailənin digər üzvləri—anası Əliyeva Şərabəni Qardaşan qızı, dayıları Quliyev Vasif Qardaşən oğlu və Quliyev Yusif Qardaşən oğlu da həmin dispanserde qeydiyyatda olmuş, müalicə almış və həkim nəzarətində saxlanılmışlar. Yunis Əliyevin dayısı Yusif Quliyev 2002-ci ilde qeyd olunan xəstəliklə dünyasını dəyişmişdir.

Yunis Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstəsinin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəziyyətə getirərək kend məktəbinin arazisində və ətrafında fealiyyətləri dayanırdınları yondəmsiz köşklərin yenidən açılmasına üçün qeyri-qanunuslu silahlı dəstənin qanunsuz silahlı dəstənin üzvü olmuş Rza Nuriyevin başlıqlı etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə serxəsə vəzi

85 illik yubileyə layiqli töhfə

"Naxçıvan Muxtar Respublikası-85" kitabı çapdan çıxıb

2009-cu il muxtar respublikanın hayatında çox mühüm ve unudulmaz, qədim diyarın şanlı tarixinə qızıl hərflərle yazılış hadiselerə yadda qaldı. Bu hadiselerin her biri yurdsever naxçıvanlıların doğma diyara bağlılıq hisslerini daşa artrırdı. Hələ uzun müddət təsirindən ayrıla bilmeyəcəyimiz belə xoş məqamların fəvqündə dayanan hadise isə Naxçıvan Muxtar Respublikası yaranmasının 85 illiyinin keçirilmesi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2009-cu il tarixdə imzaladığı serəncam, ölkə başçısının avqust ayının 3-də Naxçıvana sefəri, sefər çərçivəsində bir neçə möhtəşəm obyektlən açılışında və Heydər Əliyev Sarayında keçirilen təntənelli yubiley tədbirində iştirakı oldu. Respublika Prezidentinin ikigünlük sefəri, yubiley tədbiri, açılış mərasimləri, görüşləri barede etraflı məlumat almaq, yaşadığımız o günlerini tarixləşdirmək baxımından "Naxçıvan Muxtar Respublikası-85" adlı kitab çox qlymatlı mənbədir.


"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitab ümummilli liderimizin hamimiz üçün örnək olan sözləri ilə açılır: "Naxçıvanın müxtəriyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın müxtəriyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmet edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Ölke başçısının Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanması, müasir müsteqil Azerbaycan dövlətinin memarı ve qurucusu ümməkmilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyaret edərək öününe gül dəstəleri qoyması, Naxçıvan şəhərində ulu önderin təşəbbüsü ilə tikilən, muxtar respublikada keçirilan möhtəşəm tədbirlər ev sahibliyi edən və yenidən qurularaq istifadəye verilən Heydər Əliyev Sarayının, "Badamlı" Mineral Sular Zavodunun, Şahmat Mərkəzinin, Doğum Mərkezinin, Naxçıvan-Sedərək avtomobil yolu, Şərur Olimpiya-İdman Kompleksinin, Şahbuz Rayon Mərkəzi Xestəxanasının açılış mərasimlərində iştirak etmesi, muxtar respublikada tikiilek yeralı qaz anbarının texniki tıktığının sxemi ilə tanış olmasası, Şərur rayon İctimaiyyətinin nümayəndəleri ilə görüşəsi, "N" sayılı hərbi hissədə olması Naxçıvan tarixinin en maraqlı şimi bildirmek istəyirəm".

Yubiley tədbirində çıxış eden Naxçıvan Muxtar Respublikası Ali Meclisinin Sədri bu uğurları qazanılmasında Heydər Əliyev siyasetinin dönmədən həyata keçirilməsini diqqətən çatdırıldı: "Naxçıvan Muxtar Respublikasının 85 il ərzində keçib gəldiyi yol, ondan çıxanın nəticə bir daha təsdiqləyir ki, xilasımız və inkişafımız ulu önder Heydər Əliyevin adı bağlıdır. Otan her ilə göz önüne getirində bir daha əmin olurq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azerbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yegana düzgün yoluudur. Bu yol ölkəmizin dünənin, saat bahının və geleceyinin yoluudur. Bu yolu uğurla davam etdirən ölkəmizin Prezidenti canadı ilham Əliyevin dediyi kim? "Azerbaycan qüdrəti dövlətə çevirmək üçün en başlıcası ölkəde Heydər Əliyev siyase davam etdirilməlidir."

sehifeleri kimi dıqqatı çekir. Görülen bu işlere ölkə başçısının avqust ayının 4-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyine həsr olunan tentənəli mərasimdəki çıxışında yüksək qiymət vermişdir. Bir bir Naxçıvanlılarının

"Naxçıvan Muxtar Respublikası-85" kitabından poligrafik seviyesini yükselden, değerini artıran amillerden biri de bütün tedbirlerin rengli şekillерinin ve yubiley tödbirinde iştirak eden dövlət resmilerinin, elm xadimləri və ziyanlıları, diplomatik korpus nümayəndələrinin adlı səyahisinin verilməsidir. Qədim diyarımızın 85 illik yubileyine bu layiqli təhofənin naxçıvansevərlərin stolüstü kitabına çevrileceyi şəksizdir.



Azerbaycanın herb ve diplomatya tarixində böyük zəferləri tarixe yazılmış Şahtaxtinskilər həm de elm fədailəri olmuşlar. Ele İndinin özündə de onların elmi körfezliyili davam etməkdədir. Tarixi keçmişimizi eks etdirən salnamələri, yazılış elimi monografiyaları və arxiv sənədlərinə öyrəndikcə Şahtaxtinskilər haqqında yeni-yeni məraqlı faktları rastlaşırıq.

I Isa Sultanın herbiçi varislerinden biri olan Məmmədtağı Sultan öz dövrünün zengin zədəgalarından olmuşdur. Ulubabalarından gelme həssaslıqla her bir peşənin və sənətin önündə elm öyrənməyi, bilik almağı oldukça vacib bilən Məmmədtağı Sultan övladlarını Qərbi Avropanın və Rusiyasının en nüfuzlu ali mekteblərində təhsil almağa göndərmişdir. Onun böyük oğlu Məhəmməd ağa Şahtaxtılı (1846-1931) haqqında axır illerde xeyli elmi monografiyalar yazılmışdır. 1920-ci ildek Şahtaxtinski soyadını daşıyan böyük alim Sovet hakimiyyəti "Şahtaxtılı" familyasını işlətməmişdir. Onu da qeyd edək ki, bu alımlı şərafına emi uşaqlarından da Məhəmməd adını daşıyanlar olmuşdur. Məsələn, Behbud ağa Şahtaxtinskini qardaşı Məhəmməd ağa (Aleksis Şahtaxtinskisinin babası) da 1918-1920-ci illerde tanınmış seksiyət olmuşdur.

Biz bu yazımızda Mehmed-
medتاگی Sultanın diğer oğlu
Baxşeli ağa ve onun varislerinin
haqqında danışmaq isteyirik.

Büyük ensiklopedik alim
Əziz Şerif "Molla Nəsreddin
neçə yaradı" kitabında Naxçı-
vanın maarifçi ve demokratları
arasında Baxşlı ağının da adı
ni döne-döne ehtiramla çəkmiş
onu içtimai höyətə təqnid Mü-
nasibət bəsleyən, qabaqcıl mü-
vafiqiyyəti təhliliçisi rus və Qərb-

Avropa eðebiyatý ve madeniyyetin
yeterli belid olan şexsiyyet kim
xarakterize etmişdir. Alim yazý
ki, bir zaman Culfa görmürkən
nasında işlemiş, 1907-1911-cu
illerde Settarxan azadlıq hərə
katında feal iştirak etmiş və
1918-ci ilde iştiracılar tərəfindən
Nehrəm kəndində öldürülmüş

dür. Baxşeli ağa Şahtaxtinsk
Şahtaxtı kendinde doğulmuş
esasen Naxçıvan şehrində ya
şamışdır. Onun şəxsi işi əlimiz
de olmadığından harada təhs
almasından hələlikdə xəbə
sizik. Ancaq belə məlumdur k
o, bütün hayatı boyu Şahtaxt

va Culfa görürükhanasında işlenmemiştir. Hetta, 1897-ci ilde Heştexan şehrində görürükhanada işlemiştir. XIX yüzüllikdə Şahtaxtı kəndində tikilmiş böyük bir bina—görürükhanə son illərə qəder qalırdı. Şahtaxtinskiyin malikanələrinin lap yaxırlığında tikilmişdi. Şərur mahallindəki en böyük görürükhanə sayılırdı. Baxşeli ağa və onubacısı Pericahan xanının heyətyoldaşı Əsgər ağa Kengerli dəbu sistemin iaylıqlı işçiləri olmuşlar. Baxşeli ağa özünən yaxın qohumu, emisi Hacı Və

ağanın qızı Sekine xanımla (Şahtaxtında ona "Şehne xanım" deyirdiiler) aile qurmuşdur. Onların bu nikahından Nemetulla ağa (1885-1954), ƏtəULLA ağa (1904-1974) ve Həbibulla ağa (1900-1986), Hüseyn ağa ve Sultan ağa Şahtaxtinskiler adlı

Elm korifeyləri–Şah taxtinski lər

övladları dünyaya göz açmışdır. Hüseyin ağa ve Sultan ağa qardaşları 1918-ci ilde Nehrəmin yaxınlığında Derelikdə Culfadın Naxçıvana qayıdarak atalarının gözü önünde vəhşicesine qətəl yetirilmişler, sonra isə Baxşəli ağanı öldürmüştərlər. Məzarları Camaldın kəndindədir. Tariixçi alim Əli Əliyevin yazdığını görə Hüseyin ağa Peterburg Universitetinin



ders vasatının ("Miqdari kim-yayı analiz"), 7 monografiya ve dersliyin, 380-dan çox məqala, hemçinin digər eserlərin müellifi olmuşdur. Ömrünün sonuna kimi Azerbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına işində mühüm xidmətlər göstərmiş və "Oktjabr inqilabı" ordeni ilə təltif edilmişdir. Həbibulla ağa ilə Leyla xanının izdivacından bir oğul və 4 qız da Azerbaycanın elm, inceşənət alməndə çox görkəmli şəxsiyyətlər olmuşdur. Onların oğlu Mehəmmədemir (1932) görkəmli fizikdir və AMEA-nın (1989) akademikidır. Azerbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avropa-Asiya Fizika Cəmiyyətinin vitse-prezidentidir (1991). Sona xanım Həbibulla ağa qızı (1926) kimya elmləri namizədiidir. Onun qızı Naira xanım Şahtaxtinskaya 22 iyun 2007-ci ildən Azerbaycanın Litvada fəvqələde və se labiyətteli sefəridir.

Habibulla ağanın qızı Gülnara xanım (1928)–kimya elmləri namizədidir.

Elmira xanım Həbibulla ağa qızı Şahtaxtinskaya (1930-1996) Azərbaycanın xalq rəssamı olmuşdur (1977).

elimi eserinin, 11 mənşəyənən
130 ixtira və patentin müellifidir.
Mühüm xidmətlərinə görə "Şəhər
rəf nişanı" və "Xalqlar dostluğu"
ordenleri ile təltif edilmişdir.
Hazırda AMEA-nın Baş akademik
demək katibidir.

Zehra xanımın bacısı Ziba xanım (1905-26.04. Bakı) Ətəullə ağa Şahxtaxtinski ilə ailə qurmuşdur. Baxşeli ağa (1930-1992) ve Azad (1925) adlı övladları olmuşdur.

Zehra xanımın digər bacısı
Leyla xanım (25.12.1906-5.03.1995)
Həbibulla ağa Şahtaxtinski ilə
aile qurmuşdur.

Habibulla ağa Azerbaycanı

en meşhur kimyaçı akademiklerinden olmuşdur. Analitik ve qeyri-üzvi kimya üzrə dündən yada meşhur olan alim 1900-ci
Ümumiyetlə, Şahtextinskii

aydın oldu ki, Azerbaycan ve onun aynımız bir hissəsi olan Nukçivan MR Şahtaxtinskilerle fəxr edə biler. Həla bir çox sənədlə MDB arxivlərinin fondlarında tedqiqatçıların gözəlməkdedir. O sənədlər eldə olunduqca bizim bilmədiyimiz bir çox faktların Şahtaxtinskilerin Azerbaycan tarixində daha böyük işlər gördüklərini aşkar edəcək və həmşəvillərimizi sevindirecekdir.

Musa QULİYEV
AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
Institutunun elmi işçisi

2009-cu il ərzində dövlət satınalmaları sahəsində fəaliyyət şəffaflıq şəraitində keçirilmişdir

2009-cu il ərzində muxtar respublikanın müəssisə ve təşkilatlarından dövlət vəsaiti hesabına mallann (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin təhləblərinin gözənlənilmesi istiqamətində bir sərəbdərlər görəlmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq edaletli rəqabət şəraitində keçirilməsinə nəzərət gücləndirilmişdir. Dövlət satınalmalarını tənzimleyən normativ-hüquqi sənədlərin müddəalələri şərh etmək və satınalmaların təşkilində yaranan çətinlikləri aradan qaldırmak məqsədi ilə mütexəssis-

lerin ixtisas seviyələrinin artırılmasına metodiki köməklilik göstərilmişdir.

Bir faktı qeyd etmek lazımdır ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiacılar arasında yerli mehsul istehsalçılarının feallığı artmışdır. Muxtar respublikada aparılan məqsədyönüü tədbirlərin neticəsidir ki, bu gün ərzəq (et və süd mehsulları, un, məməlatları, tərəvez və sair), təbii meyeşirələri və başqa mehsullann satın alınması üzrə keçirilən müsabiqələrdə telebatın əvvəlk illərdən fərqli olaraq əsasen yerli istehsal hesabına ödənilməsi üstünlük təşkil edir.

Müəssisə və təşkilatlarda bərk və yumşaq inventarın, digər avadanlıqların satın alınmasında da yerli müəssisələrin istehsal etdiyi mehsullardan istifadə halları artmışdır. Aparılan tikinti, temir-bərpə işlərinin isə ekser hissəsi yerli şirkətlər tərəfindən icra olunur.

2009-cu ilde muxtar respublikada keçirilmiş 91 satınalmalı müsabiqəsi neticəsində 799 min 992 manat dövlət vəsaitine qənaət olunmuşdur.

Muxtar respublikanın nazirlik, komitə və digər təşkilatları üzrə keçirilmiş satınalmaların neticələri baredə məlumat aşağıdakı cədvəlde verilmişdir.

2009-cu il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində keçirilmiş satınalmaların nəticələri və keçirilmiş müsabiqələr zamanı dövlət vəsaitinə edilmiş qənaətə dair məlumat


Sıra	Satınalmaları keçirən təşkilatların adları	Keçirilmiş satınalmaların sayı	Satınlanan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti (manatla)	Bağlanmış müqavilənin ümumi məbləği (manatla)	Qənaətin məbləği (manatla)
1.	Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi	4	139199	133912	5287
2.	Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi	9	328187	313472	14715
3.	Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi	11	368840	352027	16813
4.	Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi	16	788710	756808	31902
5.	Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi	3	25496	23640	1856
6.	Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2	39930	37267	2663
7.	Naxçıvan Muxtar Respublikası Dövlət Səhərsalma və Arxitektura Komitəsi	14	23609853	23422355	187498
8.	Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi	30	4184268	3700153	484115
9.	705 sayılı hərbi hissə	1	2472000	2420857	51143
10.	"Naxçıvan Meyvə Tərəvəz Məhsulları" MMC	1	454000	450000	4000
Cəmi:		91	32410483	31610491	799992

Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi

Hava həqiqində

Sinoptiklərin məlumatına görə, muxtar respublikamızın ərazisində hava əsasən yağılmışdır. Boz yerlərdə duman olacaq gözənlər. Saniyədə 5-10 metr sürətə Qərb küləyi əsəcək.

Naxçıvan şəhəri	Babek rayonu	Culfa rayonu	Şahbuz rayonu
Gecə -3...-7	Gecə -3...-7	Gecə -2...-7	Gecə -1...-6
Gündüz 1...5	Gündüz 1...5	Gündüz 2...7	Gündüz 0...5
Kəngərli rayonu	Sərur rayonu	Ordubad rayonu	Sedərek rayonu
Gecə -3...-8	Gecə -3...-8	Gecə 0...5	Gecə -2...-7
Gündüz 1...6	Gündüz 1...6	Gündüz 1...6	Gündüz 0...5



Unvan: AZ-7000,

Naxçıvan ş. Təbriz küçəsi, 1.

Telefonlar: Mosul katib: 45-62-47

Söhbətlər: 45-81-44, 45-51-18

Müraciətlər: 45-75-21

Faks: 44-52-52

Qeydiyyat №: 575

Olyazmalara cavab verilir və onlar geri qaytarılır

Naxçıvan Muxtar Respublikası ərazisində dövlət satınalmaları sahəsində fəaliyyət şəffaflıq şəraitində keçirilmişdir

Xəbərlər

Yeni ilə yeni repertuarla



Muxtar respublikamızda mədəniyyətin inkişafına yüksək dövlət qayğısı göstərilir. Bu qayğıdan doğma diyəmizin mədəni heyətindən mühüm rol oynayan Naxçıvan Dövlət Filarmoniyasına da xeyli pay düşüb. Belə ki, yola saldığımız il kollektiv üçün daha düşərli oldu. Ölkə başçısının muxtar respublikamızın 85 illik yubileyi ilə əlaqədar Naxçıvana səfəri zamanı Heydər Əliyev Sarayının açılışı oldu. Müsəsələsənə yəni dövlətə yaradılıb. Bu qayğıdan ruhlanan kollektivin yola saldığını ildə bir sərənaliyyətlərə imza atması səbəbsiz deyildi. Kollektivin 2009-cu ilin son ayında Türkmenistandan taxtçı Ağşabəd şəhərində, Moskvadada Naxçıvanın 85 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə uğurlu çıxış edərək muxtar respublikamızın təşəkkür olundu. Qədəm qoşduğumuz 2010-

cu ilde filarmoniyanın nə kim tədbirlər həyata keçirəcəyi və hansı işlər görecəyi ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının direktör müavini Gülxar Məmmədovaya müraciət etdi. Bildirildi ki, nəzərdə tutulan tədbirlərdən artıq bazilərə start verilib. Belə ki, yanvar ayının 2-3-4 tarixlərində muxtar respublikada keçirilən bayram şəhərlərini bu tədbirlərdən id. Həmsəhətim onu da eləvə etdi ki, əsasən əlamətdar günlərin, bayramlارın, xüsusilə da Novruz şəhərlərinin tətənəli şəkildə keçirilməsi nəzərdə tutulub.

Filarmoniya solistlərinin solo konsertlərinin təşkil olmasına da qarşıda duran məsələlərdəndir. Bundan başqa, kollektivin repertuarına yeni əsərlər eləvə olunmuşdur. Hər il olduğu kimi, bu il də kollektivin rayon mərkəzlərində və hərbi hissələrdə konsert proqramları ilə çıxış etməsi planlaşdırılır.

Leyla ZEYNALOVA

Tamaşanın son məşqləri aparılır

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yaradıldığı vaxtdan bu gündək sehnəyə qoyduğu maraqlı tamaşalarla geleceyimiz olan uşaqların mədəni estetik zövqlerinin formalaşmasında mühüm rol oynayır. Teatrın kollektivi mütemadi olaraq muxtar respublikanın ayri-ayrı bölgelərində olur, uşaqların asudə vaxtlarının semərəli təşkilinə çalışır.

Teatrın bedii rəhbər-direktoru, Azərbaycan Respublikasının

İmtiəzdir
"NZ-Inşaat" MMC-ye məxsus möhr iddiyindən etibarsız sayılır.

Allah rəhmət eləsin

Heydər Əliyev Uşaq-Gəncələr Yaradıcılıq Mərkəzinin pedagoji kollektivi iş yoldaşlığı İlyas Mehdiyevi, atası

MƏHDİ KİŞİNİN

vəfatından kədərliyindən bildirir və derin hüzünə başsağlığı verir.

Nizami Həmzəyev ilə birlikdə **MƏHDİ MEHDİYEVİN** vəfatından kədərliyindən bildirir və derin hüzünə başsağlığı verir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bedii rəhbər-direktoru

Y.Ramazanova və teatrın kollektivi iş yoldaşları Əli Mehdiyev, qardaşı **MƏHDİ MEHDİYEVİN** vəfatından kədərliyindən bildirir və derin hüzünə başsağlığı verir.

Naxçıvan şəhərindəki Məmməd Məmmədov adına 1 nömrəli uşaq məktəbinin direktoru Nadir Məmmədov və məktəbin kollektivi iş yoldaşları Seadət Mehdiyevaya, atası

MƏHDİ MEHDİYEVİN vəfatından kədərliyindən bildirir və derin hüzünə başsağlığı verir.

Nömrəyə məsul: Sara Əzimova

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılb, sahifələrin "Ocamı" NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3700. Sifariş № 35